

# MÜQTƏDİR SƏNƏTKAR: TEATR VƏ KİNO XADİMİ ƏLİABBAS QƏDİROV

Siyəzən şəhərində orta təhsil ələr-kən məktəbimizdə və mədəniyyət sa-rayında fəaliyyət göstərən dram dər-noklularının tamaşalarına həvəslə baxar, teatra sevgimizlə bəzən özümüz də səh-nəciklərdə rol alardıq. Eyni zaman-da, vaxtaşırı Bakıdan gələn dövlət teatr kollektivlərini, peşəkar aktyorları gör-məyi toy-bayram hesab edərdik. Tələ-bəlik dövründə də paytaxtda, insti-tutu qurtarandan sonra isə rayonda tez-tez teatra can atardıq, imkan olduqda isə xüsusi olaraq Bakıya -elmi-mədəni təd-birlər, konsert və teatrlara gedərdik.

Yadına gəldiyi qədər Azərbaycanda keçən əsrin 60-70-ci, lap sonralar 80-ci illərindəki insanların bir çoxunu, həmçinin eksər gəncləri teatral he-sab etmək olardı. Yaşı və orta nəsle mənşəb bir sira görkəmləi sənətkarlarla bərabər, o dövrün Səməndər Rzayev, Fuad Poladov, MİKAYIL Mirzə, Hamlet Xanızadə, Həsən Əbluc, Əliabbas Qədirov kimi gənc aktyor-ların oynadıqları tamaşalarda çox vaxt an-slaq olurdu.

Əliabbas Qədirovun klassik və müasir pyeslərdəki rolları sevilə-sevilə baxılırdı. Mən müqtədir sənətkarı - teatr və kino xadimi Əliabbas müəllimi ilk dəfə yaxın-dan 1981-ci ildə "İşarəni dənizdən gözlöyin" filminin şəkilislərində görmüşəm. Mərhum Ceyhun Mirzəyevin bir rejissor kimi qu-ruluş verdiyi bu filmde o, inqilabçı-bolşevik Həmid Sultanovun rollunu can-landırırdı. Mən isə incəsənəti, kinonu sevən bir şəxs olaraq həvəsimin ardına gedib mətbuatda verilmiş elana əsasən, kütüvə səhnələrə yazılmışdım. Epizod-lar Filarmoniyasının bağında və İçərişəhər-də ləntə almındı...

İkinci dəfə görkəmləi sənətkarı yaxın-dan bir də 1990-ci il Respublika Ali Sovetinə deputat seçkilərində görmüşəm. Əliabbas Qədirov şair Ağasəfa ilə birlikdə rayonumuzdan namizədiyi vermiş qudası, mərhum Xalq şairi Cabir Novru-zun vəkili idi. Mən isə mərhum yerli müəllimə, Zarət kond məktəbinin direktori, şaire Məryəm Həsənovanın vəkilə-rindən biri idim. Yeri gəlmışkən, mən Ca-bir müəllimi hələ tələbəlik illərində, həmçinin 1977-ci ildən sonra Bakıda iştirak etdiyim bir sira tədbirlərdə, habelə 1981-ci ildə Azərbaycan Yaziçilərinin Dzerjinski klubunda - indiki Şəhriyar adına Mədəniyyət mərkəzində keçirilmiş VII qurultayında yaxından görmüşdüm. Mən qurultaya "Gənc təqnidçilər studiya-sı"nın üzvü kimi dəvət almışdım. 1983-cü ildən isə onunla şəxsən tanış idik. Həmin ilin baharında Mikayıl Müşfiq adına 2 №-li orta məktəbin direktoru İxtiyar Niftəli-yevin təşəbbüsü və təşkilatlığı ilə Siyəzən şəhər mədəniyyət sarayında Cabir Novru-zun anadan olmasının 50 illik yubileyi keçirilmişdi. Məna məktəbin müəllimi və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İstututunun gənc aspirantı olaraq şairin həyat və yaradıcılığı haqqında məruzə etmək tapşırılmışdı. Axşam yubiley tədbirinin ziyanlılığından görkəmləi sənət-karımız Cabir Novruz və onunla birlükde gələn tanınmış şair Ağasəfa ilə bir süfrəde əyləşib daha yaxından tanış olmuşduq. Elə ona görə də, Siyəzəndəki 1990-ci il secki kampaniyasında görkəmləi şairimiz ilə görüşdük. O vaxtlar da baxmayaraq ki, Cabir Novruz, Ağasəfa müəllim və

Əliabbas Qədirov ilə bir növ bir-birimizlə "rəqib" idik, ancaq təbii ki, bu mehriban, somimi səhbət etməyimizə mane olmurdu.

Üçüncü dəfə Əliabbas Qədirov ilə 1992-ci ildə Siyəzəndə böyük şair və dramaturq Hüseyin Cavidin anadan olmasına 110 illiyinə həsr edilmiş yubiley tədbirinə Siyəzənə gələn elm, mədəniyyət və incəsənət xadimləri sırasında qonaqları qəbul edərkən görüşmüştük. Rayon rəhbərlərinin, mə-dəniyyət sarayı işçilərinin istirakı ilə keçirilən həmin tədbirin təşəbbüskarı və təşkilatçı Ədəbiyyat İstututunun direktoru, görkəmləi tənqidçi və estetik, Akademianın müxbir üzvü mərhum Yaşar Qarayev və Hüseyin Cavid ya-radiciliğindən dissertasiya yazıb müdafiə etmiş institut əməkdaşı kimi mən idim. Lakin mən həm də Siyəzənli- ev sahibi olaraq qonaqları qarşılıqlı olduğuma görə bir gün əvvəl artıq doğma şəhərimizə golmuşdım. Yaşar Qarayevin, respublikamızın bir sira başqa elm və sənət xadimlərinin, filologiya elmləri doktoru, tanınmış şair Qasim Qasimzadənin, xalq artisti Əliabbas Qədirovun iştirak etdiyi ədəbi-elmi axşamdan sonra zi-yafət məclisində Əliabbas müəllimlə üzbezə oturmuş, somimi şəkildə hal-əhval tutub, keçmiş xatirələri də yada salmışdı. Burada belə məlum olmuşdu ki, o, artıq iki ildi Məkkəyə - Həcc ziyarətinə hazırlaşır. Görkəmləi sənətkar 1997-ci ildə arzusunda olduğu müqəddəs ziyyarət yerine yetirə bilmişdi. Sonralar da mən Əliabbas müəllimin vəfatına qədər Azərbaycanaya gedəndə, fürsət düşən kimi onunla rastlaşarkən, ayaqüstü olsa da, salamlıq bir-iki kələmə kəsərdik.

1993-cü ildə Əliabbas Qədirovun həkim olan böyük qızı Gültəkin xa-nımın həyat yoldaşı-şair, yazıçı, publisist mərhum Müşfiq Cabiroğlu ilə basılan şəxsi tanışlığımız, 2010-cu ildən möhkəm dos-tluğa çevriləndə, bir-birimizin evinə gedib-gəlirdik. Müşfiqin qaynı gömrükü İllahəm Qədiro-vu da biz onun həmkarı-böyük qardaşım mərhum Raufun oğlu Rəşad ilə yaxından tanış etdik və onlar bir-biri-nin şəxsində yenidən dost tapdırınlı-


Müşfiq Cabiroğlu atasının vəfatından sonra (2002) "Cabir Novruz" Mədəniyyət Fondu təsis etmişdi (2004). Müşfiq 2016-ci ilin oktyabrından başlayaraq Fondun fəaliyyətini yeniden canlandırmak üçün təzəcə seçilmiş idarə heyəti və fondun prezidenti- Əməkdar bedən terbiyesi və idman xadi-mi, prof. Cavansir Qurbanov ilə birlükde çox görkəmləi ziyyətləri bu ic-timai təşkilatın etrafında toplamışdı.

Əliabbas Qədirovun 70 illiyi də xüsusi olaraq qeyd edilmişdi. Görkəmləi sənətkarın ikinci Fəxri Xiyabandakı məzarını ziyyətlə və oradakı çıxıslarla basılan tədbir yüksək soviyyədə keçmiş, mətbuatda və televiziyyada işıq-landırılmışdı.

Əliabbas Gülbəsən oğlu Qədirov 13 fevral 1946-ci ildə Bakıda anadan olmuşdur. Əslən Xızı rayonunun Yuxarı Əngəlan kəndindədir. Bakıda or-ta məktəbdə təhsil almışdır. On birinci sinif 105 sayılı məktəbdə bitirmiş, aktyorluq sənətinə səkkizinci sinifdən baslayaraq maraq göstərmişdir. Də-miryolcular klubunda Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olmuşdur. Romantik, monumental tamaşalarda rol

oynamaya vərdislerinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrə-nmişdir. Aktyor olmağı da elə burada qərara almışdır.

1965-ci ildə Mirzaqə Əliyev adına Azərbaycan Dövlət Teatr İstututu-nun Dram və kino aktyorluğu fakültəsinə qəbul edilmişdir. Sənət müəllimi, ixtisas kurs rəhbəri - mərhum SSRİ xalq artisti, professor Mehdi Məmmə-dov, sohnə da-nışı müəllimi isə mərhum Əməkdar ar-



tist, qıraq usta Müxlis Conizada olmuşdur. Tələbəlik illərində istitutun tədris teatrının şatlı aktyor kimi burada Cəfər Cabbarlının "Aydın", Hüseyin Cavidin "Azər", Afanasi Salinskının "Təbilçi qız" əsərlərinin tamaşalarında maraqlı rollar oynamışdır. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda M.Məmmədov onu Akademik Dram Teatrında quruluş verdiyi Hüseyin Cavidin "Xəyyam" faciəsində Yusif roluna dəvət etmişdir. 1970-ci il aprel ayının 6-dan Əliabbas müəllim Akademik Milli Dram Teatrının gənc aktyor kimi ilk addımlıdan teatr ictimaiyyətinin nəzər-diq-qətinə özüne yönəldə bilmışdır.

Onun oynadığı bəzi rolların natamam siyahısı aşağıdakı kimidir:

Yusif. "Xəyyam", Hüseyin Cavid; Xosrov. "Küləklər", Sabit Rəhman; Vəli. "Xırıqlı quldurbəsan", Mirzə Fətəli Axund-zadə; Givi. "Darixma, ana!", Nodar Dumbadze; Leytenant və Nicat. "Mahni dağ-larda qaldı", İlyas Əfən-diyev; İlyas. "Aydın", Cəfər Cabbarlı; Qulomov. "Müdrik-lər", Aleksandr Ostrovski; Kürd Musa və Vəqif. "Vəqif", Səməd Vurğun; Alman oğlu. "İnsan", Səməd Vurğun; Məqrur. "Əks-seda", Nəbi Xəzri; Cosqun. "Köl-gələr piçıldışar", Seyfəddin Dağlı; Balaa-ğa. "Vəkil neyələşin...", Ramiz Fə-təliyev; Şərif. "Məhəbbət əfsanəsi", Nazim Hik-mət; Balaş. "Sevil", Cəfər Cabbarlı; Bəh-rəm. "Fitnə", Abdulla Şaiq; Vasif. "İblis", Hüseyin Cavid; Rəşad. "Kimdir haqlı?", Bəxtiyar Vahabzadə; Tural. "Qarabağ əfsanəsi", Qeybulə Rəsulov; Diş həkimi. "Biganələr oteli", Rüstəm İbrahimbəyov; Qazan xan. "Torpağı sancılan qılınç", Nəbi Xəzri; Şirzad. "Şeyx Xiyaba-nı", İlyas Əfəndiyev; Mirzə Şəfi. "Mənsiz dünya", Nəbi Xəzri; Mircəfər Bağırov. "Sevgililərin cəhənnəmə vüsalı", İlyas Əfəndiyev; Tərlan. "Sənsiz", Şixəli Qurbanov; Misir-xanov. "Əcəb işə düşdük", Şixəli Qurbanov; Qraf Qloster. "Kral Lir", Uilyam Şekspir; İbrahim xan. "Hökmdar və qızı", İlyas Əfəndiyev; Qara xaqan. "Özümüzü

kəsən qılınç" ("Göytürk-lər"), Bəxtiyar Vahabzadə; Ənvər. "Ulduz, yaxud Ədirmə fəthi", Cəfər Cabbarlı və b.

Azərbaycanın məşhur qıraq ustalarından biri olduğu üçün Ə.Qədirovun ifasında Füzuli, Vəqif, Nəsimi, Sabir... kimi dahilərin poetik nümunələri, habelə Qurani-kərimdən ayələr lenta almışdır.

Görkəmləi aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalar-da oynamış, uzun illər əvvəlcə gənclər üçün "Moşəl", sonralar eynəncə xə-rakterli "Komedyalar aləmine seyahət" verilislərinin aparıcı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond"una daxildir. Onlardan Süleyman Sani Axundovun "Laçın yuvası" (Cahan-gir), Məmməd Muradın "Təkan" (Dil-qəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsi" (Cahan-gir), Mırzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İs-gəndər), Dazortsevin "Qəbulə gələn sonuncu adam" (Kişi) əsərlərinin tele-tamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə öz təcəs-sümünü tapmışdır.

Əliabbas Qədirov kino aktyoru kimi də məşhur idi və bu sahədə böyük uğurlar qazanmışdı. O, kinorejissor, Xalq artisti Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii filmindəki baş qəhrəman Nazim roluna görə 1978-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq gö-rülümdəsdi. Aktyor bundan əlavə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" in yuxarıda adını çəkdiyim "İşarəni dənizdən gözlöyin" (H.Sultanov), həmçinin "Xatirələr sahilində" (İmran), "Noğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişi" (Mənsur), "Qızıl uçu-rum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzıl) kimi kinolentlərinə çəkilmişdir. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatr bədii rəhbəri və direktoru təyin edilmişdi.

Əliabbas Qədirovun yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfi dərinli-yinə uyğun idi.

Daxilən hərarətlə və ehtiraslı temperamente, dinamik plasti-kaya malik aktyor olaraq oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvən və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Dəyərlər səhənə və ekran usta Əliabbas Qədirov teatr və kino yaradıcılığında uğurlarına görə 1 dekabr 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti və 17 may 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə tölfif olunmuşdu. Səkkiz mart 2006-ci il tarixdə Xalq artisti, Dövlət mükafatı laureati, "Şöhrət" ordenli, Dram Teatrının bədii rəhbəri Əliabbas Qədirov 60 yaşın-da vəfat etmişdir.

**Müqtədir sənətkar, teatr və kino xadimi mərhum Əliabbas Qədirovun adı mədəniyyət tariximizə əbədi olaraq qızıl hərflərlə yazılmışdır.**

Ruhu şad olsun!

RASİM NƏBİOĞLU

AMEA Nizami Gəncəvi adına  
Ədəbiyyat İstututunun aparıcı  
elmi işçisi, filologiya üzrə fəlsəfə  
doktoru, dosent, fəxri professor,  
AYB-nin üzvü